

"Bizim ifa orjinaldan daha üstündü"

Azər Abbasov: "Belə bir ideya yaransa, mən, böyük məmənuniyyətlə razılıq verərəm"

Azər Abbasov(tarzen) və Kənan Əlizadə(Dj) adlı iki gəncin səsləndirdiyi alman bəstəkarı Karuneşin "Call of the tribes" mahnısının Bayati-Şiraz müğəmimdə improvisəsi diqqət mərkəzinə düşdü. Bu parça sosial şəbəkələrdə kifayət qədər müzakirə olundu.

Azər Abbasov Adalet.az-in redaksiyasında olaq, xüsusi maraqla qarşılanan sözügedən ifa, cütlüyün fəaliyyəti, potensial işbirlikləri ilə bağlı fikirlərini bölüşüb.

Müsahibəni təqdim edirik.

- Azər Abbasovu tanışaq.

- 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. Uşaqlıqdan müsiqiye həvəs göstəmişəm. 11 nömrəli musiqi məktəbində ilk tehsilimi almışam. 2002-ci ildə Asef Zeynalli adına Musiqi Koleciyinə daxil olub, 2006-ci ildə oranı bitirmişəm. Həmin ildən Azərbaycan Milli Konservatoriyasında təhsil almağa başlamışam. 2010-cu ildən 11 illik 11 nömrəli musiqi məktəbində pedaqoji fəaliyyət göstərirəm..

Üçlüük və Kənan Əlizadə ilə birgə solo şəklinde fəaliyyət göstərirəm.

- **Məşhur alman bəstəkarı Karuneşin əsərinin Azərbaycan milli müsiqisində improvisəsi diqqət cəlb etdi. Maraqlıdı, ideya necə yarandı?**

- Təklif önce Kənandan geldi. Açığı, necə alınacaqı barədə özüm de tərəddüd edirdim. Sonra oturub fikirlərimizi bölüşdük, fantaziyalarımızı ortaqlaşdırırdıq. Neticədə belə bir musiqi ərsəye gəldi.

Məlumat üçün bildirim ki, Karuneş sefer etdiyi Hindistanda aldığı təsirdən bu musiqi əsərini yaradıb. Yəni, burda hind mədəniy-

yətinin çalarları da var.

- **Musiqinin orjinalına qulaq asdıqda hiss olunur ki, ciddi dəyişikliklər aparmısız.**

- Elədi. Onun orjinal variantı tam fərqlidir. Zənimcə, bizim ifa orjinaldan daha üstündür.

Muğam bütün müsiqilərin şahidi. Onu istənilen müsiqinin çalarlarına otuzdurmaq olur. Muğam çox zengindir.

Qeyd edim ki, bu parçanı Kənan Karuneşə göndərmiş və yüksək rəy almışdır.

- **Musiqisevərlər bu qəbildən yeni ifalar gözləyir. Planda daha nələr var?**

- Biz bunadək "get lucky" etmişik. Bunu bir çox tədbirlərdə ifa edib insanların böyük maraq göstərdiyinin şahidi olmuşuq. Öz ifam olduğu üçün demirəm, mənim də xoşuma gelir bu musiqi. Dünən studiyada yeni müsiqini lenta yazdırırdıq. Bu, Elie Goulding'in "Love me like you do" mahnısıdır. Həmçinin imeninin Filatovla remix'i olan "Don't be so shy"-i ləntə yaxşılaşdırılmış. Qarşındaki tədbirlərdə onları səsləndirəcəyik. İctimaiyyətin hansı reaksiyani verəcəyi bizim üçün çox maraqlıdır.

- **Ustad müsiqicilərimizdən sizin bu işlərinizə hansı reaksiyalar gelir? Ümumiyyətlə, maraqlanırlarını?**

- Hələlik susqunluqdu. Bilirsiz, hər bir müsiqinin öz dinləyici auditoriyası var. Biri tərefindən çox sevilən nümunəni digəri heç qəbul etməyə bilər.

- **Ölkədaxili və xarici tədbirlərə dəvətlərə bağlı məsələ nə yerdədi?**

- Dəvətlər çox olur. Düzəndə, bu aralar iqtisadi vəziyyətlə əlaqədar bir az səngisə də,



müyyəyen klublara, VİP restoranlara dəvətlər var. Biz bu müsiqiləri həmin tədbirlərdə səsləndirəndə eazonansla qarşılışırıq. İnsanlar hətta şövgən müsiqinin sədaları altında rəqs edirlər. Böyük ruh yüksəkliyi ilə ayrıılıq bu kimi tədbirlərdən.

- Kənan haqqında məlumat verin.

- Kənan uşaqlıq illerini Rusiyada keçirib. Bakıya 2007-ci ildə gelib. Mən onunla 2009-cu ildə tanış olmuşam. O, mənə bir neçə dəfə belə ideyalar təqdim edib. Öncələr mən çox tərəddüd edirdim, ictimaiyyətin reaksiyası qayğılandırırdı. Müyyəyen mərhələləri keçdikdən sonra hiss etdim ki, nəsə etmişik və daha yaxşlarını ərsəyə getirməyə qadırıq.

Kənanın müsiqi təhsili yoxdu. Cəmbi alətində ifa etməyi bacarırm. Dj aparatında da çox gözəl mix, remixlər yaradır. Tədbirlərdə insanlar əyləşməyə macal tapmır. O, çox fərqli Dj-dir. Elementar bir nüans; həmkarlarından fərqli olaraq Kənan bir müsiqidən digərinə keçərkən heç bir fərq hiss olunmur. Bu da böyük ustalıq tələb edən işdir.

- **Artıq albomunuz da çıxb. Diqqətçəkən müsiqilər var. Məsələn, dini üslubda "La ilahə illəllah" və Keiko Matsuinin parçası. Xüsusən, ikinci çox maraqlı alınıb.**

- "La ilahə illəllah" bizim dini üslubda ilk işimizdi. Bundan sonra da müraciət edəcəyik.

Keiko Matsuinin indiyədək iki müsiqisini

ifa etmişik. Bakıda olanda ifalarımıza canlı da qulaq asıb. Ayaqüstü bizi hətta Yaponiya da dəvət edib. Amma, açığı, hələ ki, səs-sorąq yoxdu.

- **Bu kimi ifalar Azərbaycan müsiqisine nə verə bilər?**

- Biz bununla milli müsiqidən uzaq olan insanların diqqətini cəlb edirik. Azərbaycan mövqumunu, milli müsiqi alətlərini bu formada onlara çatdırırıq. Sevə-sevə də qəbul edirlər.

- **Xarici müsiqi alətlərindən hər hansı biri ilə tarın sintezi barədə də fikirləşmək olar.**

- Gözəl teklifdi. Belə bir ideya yaransa, mən böyük məmənuniyyətlə razılıq verərəm. Fikirləşərik bu barədə. Bizimlə mədəni yaxınlığı olan xalqlardan biri ilə, ümumiyyətlə, gözəl nəticə verər. Məsələn, yunan və Misir alətləri ilə.

- **Digər müsiqi alətlərimizin sintez və improvisasiya çərçivəsində təmsil olunması neca ola?**

- Biz bu barədə düşünürük. Hər zamanın öz hökmü var. Gelecdə qarşımıza ele hal-lar çıxa bilər ki, kamancə, balaban və digər bu kimi alətlərin müsiqidə ifasına gərek duyları. Olacaq. Bunlar da olacaq.

- **Dünya klassiklərinin əsərlərinin improvisasiya və sintezi daha böyük eks-səda doğurur. Eləcə də qalıcılıq baxımından daha məqsədə uyğun olardı. Necə hesab edir-siz?**

- Dünya praktikasında belə nümunələr çıxır. Əsasən də skripka alətində bu cür ifalara rast gelirik. Sadəcə, bu əsərlər böyük professionallıq, həddən artıq zəhmət tələb edir. Həmçinin, onların bizim müsiqiye, konkret tar aletinin xüsusiyyətlərinə uyğunluğu da şərtidir. Buna da müraciət edərik. Bəstənin orjinallığını itirməmək şərti ilə mix və ya remixlər yaratmaq olar.

- **Toyular dəvət olur yəqin ki.**

- Olur. Bir çox bölgələrdə keçirilən toy şəhərlərinə mütəmadi təkliflər gelir.

- **Gülmə ki, hər toyaya getmirsiz.**

- Sözsüz. Bizim üslub elədi ki, onu hər toyda səsləndirmək olmaz.